

TARİX

İSMAYIL HACIYEV

AMEA Naxçıvan Bölümü

E-mail: ismayil_haciyev@yahoo.com

NAXÇIVANIN AZƏRBAYCANDA DÖVLƏTYARANMA PROSESİNDƏKİ ROLUNA DAİR (e.a. III minillik-e.a. II minilliyyin sonları) (II məqalə)

Məqalədə Azərbaycanda dövlətin yaranmasına dair yeni müddəələr – tayfaların siyasi birləşmələri və şəhər-dövlətin başlangıcı, Naxçıvanın Azərbaycanda dövlətyaranma prosesindəki rolu tədqiq edilmişdir. Əldə olunan nticə ondan ibarətdir ki, dövlətin meydana gəlməsi qabılıt və tayfa birləşmələrin yaranması, yənində şəhər-dövlətlərin əmək gəlməsi ilə formallaşır. Naxçıvanın Azərbaycanda dövlətyaranma prosesindəki oynadığı rol və tutduğu yer aranıdılınmış və müzakirə edilmişdir ki, e.a. III minillik – e.a. II minilliyyin sonlarında qabılıt və tayfa birləşmələrin yaranması dövlətin də formallaşmasına kömək etmişdir. Tayfa birləşmələri əsasında formallaşmış dövlət qurumları süqut etmiş. II minilliyyin sonları – I minilliyyin avvalalarında onların yerində şəhər-dövlətlər yaranmışdır. Naxçıvan ərazisində II Küləqə, Şahrazat, Nuhdəban və Naxçıvan şəhərləri xüsusilə olaraq qeyd edilir.

Açar sözlər: qabılıt, tayfa birləşmələri, şəhər-dövlətlər, Erioni, Puluadi, Manna, Oğlangala, Skif şahlığı.

Dövlətin meydana gəlməsinə dair nəzəri və tacribi baxışlardan aydın olur ki, bu məsələdə qabılıt və tayfa birləşmələrinin yaranması və şəhər-dövlət modeli əsas kimi götürülür. Azərbaycan tarixində birinci modelə üstünlük verilmişdir. Şəhər-dövlətlər haqqında bahs edilsə də, dövlətyaranma prosesində rolü kifayat qədər aydınlaşdırılmışdır [7, s. 44-49].

Azərbaycanda dövlətyaranma prosesinin tədqiqi belə nticəyə gəlməyə əsas verir ki, burada qeyd edilən hər hansı başlangıçdan birinin yegənə yol kimi verilməsi doğru görünür. Əslində Azərbaycan ərazisində dövlətyaranma prosesinin hər iki yolu özünəməxsus şəkildə mövcud olmuşdur. Əsas mərhələdə isə vahid dövlətin meydana gəlməsi şəhər-dövlətlər zəminində baş vermişdir.

Azərbaycan tarixsünaslığında qabul edilmiş müddəəsəyə görə ilk dövlət birləşmələri e.a. III minillikdə Azərbaycanın cənubunda – Urmiya gölü ətrafında tə-

şakkül tapmışdır. Aratta, lullubi və kuti tayfa birlikləri əsasında müvafiq dövlət qurumlarının yaradığı və faaliyyət göstərdiyi irəli sürülmüşdür. Çox maraqlıdır ki, e.ə. III minillikdən etibarən Urmiyastrafinin tarixi, həm də mixi yazılı qaynaqlarda əks olunmağa başlamışdır. Bu o deməkdir ki, dünya tarixi ənənəsinə uyğun olaraq, Azərbaycan tarixaqadəki dövrü başa vurmuş yeni, dövlətçilik dövrünə keçmişdir. E.ə. III minilliyyin sonlarında aratta, lullubi və kuti tayfa birlikləri əsasında formalasılmış dövlət qurumları süqut etmiş, II minilliyyin sonları – I minilliyyin əvvəllərində onların yerində şəhər-dövlətlər yaranmışdır. Azərbaycan ərazisində ilk vahid və mərkəzləşdirilmiş dövlət – Manna (e.ə. IX-e.ə. VII əsrin sonu, VI əsrin başlangıcı) onların əsasında formalasılmışdır. Naxçıvanın bu həlliəcili prosesdə rolü müəyyən spesifikasi ilə fərqlənir.

Arxeoloji tədqiqatlar sübut edir ki, Naxçıvan ərazisində ilkin şəhər mədəniyyəti e.ə. III minillikdə meydana gəlməyə başlamışdır. Urmiyastraftı bölgələrdə tayfa ittifaqları əsasında siyasi birliklər yaranan zaman, ona parallel olaraq Naxçıvan ərazisində kifayət qədər iri şəhərlər meydana gəlmişdi. Bu şəhərlər eyni zamanda siyasi mərkəz funksiyasına da malik olmuş, yəni şəhər-dövlət xarakteri daşımışdır. Bunların içərisində II Kültəpə, Şahtaxtı, Nuhdaban və Naxçıvan şəhər yerləri xüsusi olaraq ayılır. Dövrün tədqiqatçılarından olan S.Qaşqayın yazdığı kimi “E.ə. II minilliyyin sonu – I minilliyyin əvvəllərinə aid abidələr-məskən xarabəliqləri və nekropollar əhalinin oturaq həyat sürməsindən, eyni zamanda maldarlıqla məşğul olmasından, tikinti və sənətkarlıq sahəsində yüksək mərhələyə çatmasından xəbər verir. Aşkar edilmiş materialların tədqiqi göstərir ki, Naxçıvan zonası Urmiya hövzəsinə yaxın ərazilərdə yayılmış özünameksus mədəniyyət mərkəzlərinəndən biri olmuşdur” [4, s. 55]. Görünür, e.ə. III-II minilliyyin sonları, I minilliyyin əvvəllərində Urmiyastraftı siyasi birliklər xarici siyasetin mühüm faktoru kimi çıxış etdiyindən (kutilərin Mesopotamiyada təqribən bir əsr davam edən aqallığı) və ya əsas xarici təsirlər bu siyasi birliklərə yönəldiyindən Naxçıvan şəhər-dövlətlərinin vahid dövlətdə birləşməsi üçün xüsusi zarurət olmamış, qeyd edilən kimi vahid dövlət yaranması prosesi Manna ətrafında baş vermişdir.

Manna dövləti qüdrətli vaxtlarında geniş ərazilərə malik olmuşdur. “Aslı vilayətlər də daxil olmaqla Manna dövləti Urmiyadan canubda və şimalda yerləşən əraziləri, Qızılızən çayı hövzəsinin xeyli hissəsini və ondan canubda yerləşən bölgələri əhatə edirdi” [3, s. 166]. Mannanı ərsi hakimiyətə malik olan çar idarə edirdi. Dövlət inzibati cəhətdən çarın təyin etdiyi canişlər tərəfindən idarə olunan əyalətlərə bölünürdü. Çarın sarɔncamında ordu var idi. Manna dövləti yüksək inkişaf mərhələsinə e.ə. VIII əsrin sonlarında nail olmuşdur. Bütün bunları nəzərə alan S.Qaşqay haqlı olaraq göstərir ki, Manna e.ə. I minilliyyin birinci yarısında Ön Asiyənin qabaqcıl dövlətləri ilə eyni səviyyədə dururdu [7, s. 113].

Naxçıvanın bu dövr siyasi tarixi tarixşünaslıqda kifayət qədər aydın əksini tapmamışdır. Dövrün tədqiqatçılarından olan R.Məlikov yazar ki, “E.ə. IX-VIII

asırlarda Cənubi Qafqazda maskunlaşmış müxtəlif siyasi və etnik birliklər Etiuni (Etiuhı) adlı dövlət qurumunun tərkibində birləşmişlər. Bəzi tədqiqatçıların fikrincə, Etiuni Cənubi Qafqazın böyük hissəsini əhatə edən iri bir qurum olmuşdur. Bu alımlar etiunilərin adını bu ərazilərə cənubdan köçən kutilərlə bağlayır və etiuniləri sonrakı utilərin əedadları hesab edirlər” [5, s. 55]. Müəllifa görə, Naxçıvan bu dövrdə Etiuninin tərkibində olmuşdur. Sonrakı abzasda urartuların hücumundan bəhs olunaraq qeyd edilir ki, “Urartu çarı I Argıştı (e.ə. 786-764) da Etiuni əlkəsinə yürüşlər etmişdir. Çar II Sarduri (e.ə. 764-735) isə Puluadi əlkəsində 21 qalani, 45 şəhəri və “çar şəhəri olan Libliuni”ni əla keçirmişdir. S.Qaşqay Urartu mənbələrinə əsaslanaraq Puluadi əlkəsinin bir hissəsini Naxçıvan ərazisində lokalizə edir” [7, s. 113]. Burada vacib bir məqam diqqəti cəlb edir: I Argıştı yuxarıda müallifin qeyd etdiyi kimi tərkibində Naxçıvanın olduğu Etiuniya, onu hakimiyətdə əvəz edən II Sarduri isə Puluadi əlkəsinin bir hissəsini əhatə edən Naxçıvan ərazisine hücum edir.

S.Qaşqay isə qismən fərqli fikir irali sürür. Problemin mühüm əhamiyətini nəzərə alaraq, onun fikirlərini olduğu kimi təqdim etmək lazımlı gəlir. S.Qaşqay yazar ki, “Urartulular Cənubi Qafqaz vilayətlərinə, eləcə da Naxçıvan ərazisini və Urmiya gölünün şimal ərazilərinə mütəmadi yürüşlər edirdi. Urartu çarları İspuini və onun oğlu Menuanın (e.ə. 820-810-cu illər) birgə hakimiyətləri dövründə urartulular şimaldan basqın etmiş, Uiteruni, Luşa, Katarza və Etiuhı(ni) əlkəsinin çoxsaylı hökmədarları onlara kömək göstərən əlkələrə qarşı mübarizə apamışdır. Etiuhı adı altında Cənubi Qafqazda Göycə gölü ətrafında yaşayan müxtəlif siyasi və etnik birliklər çıxış edirdilər. İspuini və Menuanın rəhbərliyi altında Urartu ordusunun şimal-şərq istiqamətində yürüş etdiyini Culfa rayonunun İləndağ qayalarında aşkar edilmiş mixi yazı da təsdiq edir: “İlahi Haldinin əzəməti ilə İspuini Sardurinin oğlu (və) Menua İspuinin oğlu Arsine şəhərinin əlkəsini zəbt etdilər, İş [şəhərinin] əlkəsini, Arsikua şəhərinin əlkəsini, Ayaniani şəhərinin əlkəsini zəbt etdilər, dağıtdılar. Puluadi əlkəsində onlar İlahi Haldiyə ləvhə ucaldılar (və) əmr verdilər. Puluadi əlkəsində İlahi Haldiyə öküz və qoyun, Haldinin arvadına inək (qurban) kəsilsin” [3, s. 56-57]. Mixi matndə adı çəkilən Arsini Culfa rayonunun Ərazin kəndi ilə lokalizə edilir. Naxçıvanın ərazisinin isə Puluadi vilayətinə daxil olduğu bildirilir: “Urartu mənbələrinə görə Naxçıvan ərazisini *qədimdə* (kursiv mənimdir.-I.H.) Araz çayının cənub qolu Əhər çayına qədər çatan Puluadi vilayətinə daxil etmək olar. Puluadi əlkəsinin adı, tədqiqatçıların fikrinə görə, Yaxın Şərqiyyədə yayılmış dillərin demək olar ki, hamisində “polad” sözü kimi qalmışdır” [4, s. 57]. Buradan aydın olur ki, Naxçıvan qədim zamanlardan urartuluların hücum istiqamətlərində mühüm yer tutan Puluadi əlkəsinə daxil olmuşdur. Müqayisələr nəticəsində belə bir fikrə gəlmək olar ki, Naxçıvan həmin dövrdə daha geniş əraziyə malik olmuş, onun şimal hissəsi Etiuni, cənub hissəsi isə Puluadi əlkəsinə daxil olmuşdur.

Ön vacib suallardan biri qeyd edilən dövrda Naxçıvanın statusu məsəlesi ilə bağlıdır. Bu suala həmin dövrdə dair Naxçıvanda aşkar edilmiş arxeoloji abidələr cavab verir. Bu dövrün an mühüm arxeoloji abidələrindən biri Oğlanşalıdır. Oğlanşalanın müdafiə istehkamı, şəhər-dövlət və paytaxt olması haqqında mülahizələr vardır [8]. Hər bir halda siyasi nöqtəyi-nazərdən Naxçıvanın dövlətçilik baxımından mühüm statusa malik olması aydın olur.

Araşdırılan dövrdə dair digər vacib bir məsələ Mannanın Naxçıvanla münasibətləridir. S.Qaşqaya görə, Naxçıvan və Manna arazisində aşkar edilmiş arxeoloji materiallar əsasında izlənilən six mədəni əlaqlar müəyyən dövrlərdə Mannanın sərhədlərinin Arazdan şimala uzandığını və özünün gücləndiyi dövrlərdə onun kifayət qədər geniş araziyə malik olduğunu söyləməyə imkan verir [7, s. 69]. Tədqiqatçı bu problemdən sonra araşdırılmalarında bir daha qayıtmış və həmin müddədən inkişaf etdimişdir. S.Qaşqay 1979-cu ildə nəşr edilən məqaləsində yazır ki, Naxçıvan diyarının e.o. II minilliyyin sonları – I minilliyyin əvvəllərinə aid maddi mədəniyyəti olduqca özünəməxsus olub, həm Sovet Azərbaycanının (hazırda Azərbaycan Respublikası. – L.H.) digər rayonlarının maddi mədəniyyətindən, həmçinin Gürcüstan və Ermanistanın ona miliasır olan mədəniyyətindən fərqlənir. Tədqiqatın sonunda belə bir nəticə hasil edilir ki, Naxçıvan diyarının vilayətləri e.o. I minilliyyin əvvəllərində güclənən Manna çarlığının təsiri altında və zaman-zaman siyasi asılılığında olmuşdur [8, s. 131-134]. Göründüyü kimi, Naxçıvanın Manna dövlətinin tərkibinə daxil olması haqqında fikir irəli sürülsə də onun xronologiyası barədə konkret bir mülahizə söylənmir. R.Malikov da Naxçıvanın Manna tərkibinə daxil olmasına təsdiq edərək yazar: "Güman ki, bu dövrdə (e.o. IX-VIII əsrlər. – L.H.) Etiuninin tərkibində olan Naxçıvan ərazisi bəzən Mannaya qatılmışdır" [5, s. 55]. Buradan da aydın olmur ki, Naxçıvan ərazisi "bəzən", yəni nə vaxt Mannaya qatılmışdır?

Tarixi faktların təhlili belə bir fikir söyləməyə imkan verir ki, Naxçıvanın Manna dövlətinin tərkibinə daxil edilməsi e.o. VIII əsrin sonları – VII əsrin əvvəllərinə aid oluna bilsə, cünki bu dövrdən sonra kimmerlər və skiflərin Azərbaycana yürüşləri başlayır və yeni tarixi situasiya yaranır. Mannanın tərkibində olduğu dövrdə əvvəllərdəki kimi Naxçıvanın şəhər-dövlət statusunu saxladığı ehtimal etmək olar.

Bələ bir şəraitdə kimmerlər və skiflərin bölgədə mühüm siyasi qüvvəyə əvvərilməsi və Skif çarlığının meydana gəlməsi ilə vəziyyət dəyişdi. Dövrün tədqiqatçılarından L.Əliyevin yazdığı kimi faktik məlumatlar sübut edir ki, e.o. VII əsrin ikinci yarısında Skif çarlığı Ön Asiya Şərqində mühüm faktor oldu [6, s. 13].

Herodotun məlumatına görə e.o. VIII ərin sonlarında "skiflər tərəfindən sixşdırılan köçəri kimmerlərin sayagelməz orduları Ön Asiyaya soxulmuşlar. Kimerler hələ Cənubi Qafqaz torpaqlarında urartulularla toqquşaraq iki böyük axına bölünmüşlər. Birinci axın cənub-qərba, Kappadokiya yənəlmiş,

ikinci axın isə canuba, Manna vilayetlerine və Madanın şimal-qərb hissəsinə üz tutmuşdu [1, s. 231]. Kimmerlərin adı ilk dəfə Aşşur mənbələrində Manna ilə əlaqədar olaraq e.a. VIII əsrin son rübündə, skiflər (saklar) isə işkuzai (aşkuzai) adı ilə e.a. 674-cü ilə aid olan manbada çəkilir [5, s. 56]. Taxminən e.a. VII əsrin 70-ci illərində Azərbaycan ərazisində Skif çarlığı meydana gəlir.

Bəhs edilən dövrdə Naxçıvanın siyasi vaziyətinin müəyyənləşdirilməsi mühüm vazifələrindəndir. Azərbaycan ərazisində Skif çarlığına dair əsas tədqiqatların müəllifinin [6, s. 4-14] qeyd etdiyinə görə çarlıq Kür çayının orta axan ilə Urmiya gölü strafindəki Manna əraziyi arasındaki vilayatlarda yerləşirdi [1, s. 236]. Azərbaycan tarixi atlasında da həmin ərazi Skif şahlığı kimi göstərilmişdir [2, s. 12]. Naxçıvan da bu əraziyə daxil edilmişdir. Bu məsələdən bəhs edən R. Məlikovun fikrinə görə "Naxçıvan da bu şahlığın (Skif şahlığının. – L.H.) tərkibində, yaxud nüfuz dairəsində olmuşdur" [5, s. 56]. S.Qaşqay isə yazar ki, "Araz çayının hər iki sahilini abata edən maddi mədəniyyət, skitlərin (skiflərin. – L.H.) Manna çarlığının şimal sərhədlərində və Naxçıvan ərazisində hətta çox qısa müddət də olsa olmalarını eks etdirmir" [3, s. 59].

Azərbaycan ərazisində Skif çarlığının coğrafiyası ilə birlidə, Naxçıvanda az da olsa tapılmış skif tipli tapıntılarının (Meydantəpə (Babək rayonu Nazərabad kəndi) və Şahtaxtından əldə edilmiş iki tunc ox ucluğu) Naxçıvanın Skif çarlığına daxil olması ehtimalını daha əsaslı hesab etməyə imkan verir.

Bəsləliklə, nəzərdən keçirilən məsələlər bəzi elmi nticələr çıxarmağa imkan verir: 1) Naxçıvanın əraziyi ilk vaxtlar yalnız canubdan, Urartu və Assuriya vasitəsi ilə hücumlara məruz qalırdısa, skiflərin hücumu ilə şimaldan təhlükə artı və Naxçıvanın Skif çarlığı ərazisində daxil ediləsi ilə Azərbaycanın şimal torpaqları ilə əlaqələri genişləndi. 2) Nəzərdən keçirilən dövrdə Naxçıvanın Azərbaycanın canub torpaqları ilə əlaqələri barəsində bəhs olunduğu halda (S.Qaşqayın məqalələri), onun şimal torpaqları ilə əlaqəlarının də araşdırılması zərurətini irəli sürür.

ƏDƏBİYYAT

1. Azərbaycan tarixi: 7 cildə. I c., Bakı: Elm, 2007, 520 s.
2. Azərbaycanın tarixi atlası. Bakı, 2007, 55 s.
3. Qaşqay S. Azərbaycan e.a. I minilliyyin başlangıcında // Azərbaycan Milli Ensiklopediyası. Ümumi cild, Bakı, 2007, 884 s.
4. Qaşqay S. Naxçıvanın e.a. I minilliyyin birinci yarısında qonşu ölkələrlə əlaqələri // Naxçıvan: tarixi gerçəklilik, müasir durum, inkişaf perspektivləri (9-10 iyun 2006-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Bakı: Təhsil, 2006, 504 s.
5. Məlikov R. Azərbaycanın Naxçıvan bölgəsi qədim dövrdə və erkən orta əsrlərdə (yazılı mənbələr əsasında) // Naxçıvan: ilkin şəhər və Duzdag (27-28 iyul 2012-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçıvan: Əcəmi, NPB, 2013, 360 s.

6. Алиев И. О скифах и Скифском царстве в Азербайджане // Передне-азиатский сборник. Т. III: История и филология стран Древнего Востока. Москва, 1979.
7. Кашкай С.М. Из истории Маннайского царства. Баку, 1977, 134 с.;
Кашкай С.М. Связь Нахичеванского края с Иранским Азербайджаном в конце II-начале I тысячелетия до н.э.; Naxçıvan tarixi: 3 cildə. I c., s. 86-92.
8. Бахшалиев В.Б. Оглангала – столица государств утиев // Ирс (Наследие), 2012, № 3 (57), с. 12-15.

Исмаил Гаджиев

**О РОЛИ НАХЧЫВАНА В ПРОЦЕССЕ СОЗДАНИЯ
АЗЕРБАЙДЖАНСКОЙ ГОСУДАРСТВЕННОСТИ
(III тысячелетие до н.э.-конец II тысячелетия до н.э.)
(II статья)**

В статье изучены новые аспекты создания государства в Азербайджане – политические союзы племен, создание города-государства, роль Нахчывана в процессе создания азербайджанской государственности. Полученные результаты таковы, что формирование государства происходит за счет возникновения родовых и племенных союзов, или же возникновения городов-государств. Изучена роль Нахчывана в создании государственности в Азербайджане и выявлено, что возникновение в III тысячелетии до н.э.-в конце II тысячелетия до н.э. родовых и племенных союзов привело к созданию государства. Созданные на основе племенных союзов государства пали, на их месте в конце II-начале I тысячелетия до н.э. возникли города-государства. На территории Нахчывана особо выделяют города Кюльтепе II, Нуходабан, Шахтахты и Нахчыван.

Ключевые слова: аземя, родовые союзы, города-государства, Эниуми, Пузуади, Манна, Оглангала, Скифское царство.

Ismayil Hajiyev

**ON ROLE OF NAKHCHIVAN IN FORMING PROCESS OF
AZERBAIJAN STATEHOOD
(III millennium b.c.-end of II millennium b.c.)
(II paper)**

The new aspects of state forming in Azerbaijan – political tribal alliances and creation of a city-state, the role of Nakhchivan in the process of creation of the Azerbaijani statehood – are studied in the paper. The following results are attained: a state forms at the expense of origin of tribal and clan alliances, or origin of city-states. The role of Nakhchivan in creation of statehood in Azerbaijan is studied and it is revealed that the origin of tribal and clan alliances at the III millennium BC and the end of the II millennium BC led to the creation of a state. Then states formed on the basis of tribal alliances disintegrated, instead of them appeared city-states at the end of the II millennium BC-the beginning of the I millennium BC. The cities of Kultepe II, Shahtakhty, Noah-dahan and Nakhchivan are especially marked out in the Nakhchivan territory.

Key words: tribe, clan alliances, city-states, Etiuni, Puluadi, Manna, Oghlangala, Scythian realm.